

“Seltik”in oyunçuları məcburi köçkünlərlə görüşdülər



Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” komandası ilə cavab oyunu üçün Bakıya gələn Şotlandiyanın “Seltik” klubunun üzvləri, eləcə də Böyük Britaniyanın Azərbaycan-dakı səfiri İrfan Siddiq avqustun 4-də Binəqədi rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov futbol komandasının üzvlərinə və onları

müşayiət edən mətbuat nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin yaranma tarixi barədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünü çəvrilib.

Sonra “Seltik” klubunun üzvləri məhəllədə yerləşən Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olub, idman zalında şagirdlərdən ibarət komanda ilə futbol oynayıblar.

Vətəndaşlarımız ucuz dərman alacaq

Tarif Şurasının Katibliyindən verilən məlumata görə dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. Katiblikdən qeyd edilib ki, elan olunduğu kimi, metodologiyaya əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir: “Hər bir dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarına görə ən azı 10 ölkə



üzrə qiymətlərin müqayisəsi aparılır. Bu iş vaxt və məsuliyyət tələb edən proses olduğu üçün, qeyd olunduğu kimi, mərhələli şəkildə həyata keçiriləcək və qiymətlər təsdiqləndikcə Tarif

(qiymət) Şurasının müvafiq qərarı rəsmi internet saytımızda yerləşdiriləcək.”

Qeyd edək ki, iyulun 30-da Tarif (qiymət) Şurasının iclasında dərman vasitələrinin ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib.

Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik

olan digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə ilə bağlı qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.

Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xətti partladıldı

Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyədən keçən hissəsində baş verən partlayışın səbəbləri araşdırılır.

ARDNŞ-in ictimaiyyət ilə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin sözlərinə görə, baş vermiş partlayış nəticəsində Azərbaycan tərəfinə zərər dəyməyib. Onun sözlərinə görə qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin mühafizə işini Türkiyə tərəfi, Botaş şirkəti həyata keçirir.

“Botaş şirkəti ilə daimi əlaqələrimiz var. Qeyd edim ki, xoşbəxtlikdən qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib. Hazırda partlayışın səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat olanda bu barədə ətraflı məlumat



veriləcək”, – deyər N.Quliyev vurğulayıb.

Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xətti-

nin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib. Qars valisi Günay Özdemir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib. Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeyd alınıb. Meşə sahəsində baş verən partlayışın səbəbi araşdırılır.

Yanğının meşəyə keçməsinin qarşısı alınmış. Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.



Mərkəzi Bankın valyuta ehtiyatları 8.5 milyard dollar təşkil edir

2015-ci ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları iyun ayı ilə müqayisədə 18,7 milyon dollar (0,2 faiz) azalaraq 8,5 milyard dollara enib. 2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 5,26 milyard dollar (38,2 faiz) azalıb. AMB-nin valyuta ehtiyatlarının azalması ötən ilin iyul ayından müşahidə olunur. Bu, əvvəllər yavaş tempdə (təqribən 20-50 milyon dollar)

gedirdisə, dekabrından etibarən kəskin azalma baş verib. Bu da ölkədə dollar kütləsinə tələbatın artması ilə əlaqədardır.

Artıq bu ilin may-iyun ayında valyuta ehtiyatlarının artımı bərpə edildi. Belə ki, aprel ayı ilə müqayisədə may ayında AMB-nin ehtiyatları 42,9 milyon dollar (0,51 faiz) artaraq 8,43 milyard dollara qalxıb, iyun ayında isə 89,4 milyon dollar (1,06 faiz) artıb.

50 mindən çox şəxs Prezident təqaüdü alır

Prezidentin müvafiq fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı açıqlanıb. Nazirliyin İctimaiyyətə əlaqələr şöbəsinin verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında belə şəxslərin sayı 53 min 484 nəfər təşkil edib.

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmiş 180 nəfərə və ya ailə üzvlərinə, 13 min 402 şəhid ailəsinə, 18 min 784 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə, 20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 320 nəfərə prezidentin aylıq təqaüdü ödənilib, həmçinin

nin Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunan 2240 nəfər, Böyük vətən müharibəsi iştirakçısı olmuş 494 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 17 min 480 nəfər prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Qeyd olunan dövrdə 406 nəfərə prezidentin fərdi tə-


qaüdü ödənilib, həmçinin Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmillət borcunu yerinə yetirərək həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 57 nəfər hərbi qulluqçunun 62 nəfər ailə üzvünə də prezident təqaüdü təyin olunaraq, ödənilməsinə başlanılıb.

D Ü N Y A

Avqustun 27-də növbəti dəfə 272 il sonra təkrarlanacaq qeyri-adi təbii hadisəsi baş verəcək

Avqust 27-i saat 00.30-da Mars planeti Yer kürəsinə ən yaxın məsafədə dayanacaq. AMEA-dan verilən xəbərə görə, Qırmızı Planet adlanan Mars həmin gecə səmadakı Venera ulduzu və Aydan daha parlaq görünəcək.

Həmin gecə Mars planeti Yerdən 34,65 min mil məsafədə keçəcək. Növbəti dəfə 2287 ildə Mars planeti Yer planetinə




daha də yaxınlaşacaq. Bu hadisə qeyri-adi olduğundan həmin gecə arzulanan gerçəkləşəcəyi güman edilir.

Neftin qiyməti 50 dollarlıq psixoloji həddən aşağı düşdü

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,32 dollar artaraq 45,49 dollar təşkil edib.

Hazırda dünya birjalarında o cümlədən ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar artaraq 49,77 dollar olub.



“Türkiyə ABŞ-la birgə genişmiqyaslı əməliyyatlara başlayıb”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara hazırlıq getdiyini açıqlayıb. Bununla bağlı məlumatı Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində qeyd edib.

“İncirlik hərbi hava bazasından istifadə sahəsində ABŞ-la razılığa gəlmişik. Artıq orda ABŞ pilotsuz aparatlarının və aviasiyanın mövcudluğunu görə bilirik. Tezliklə, İŞİD-ə qarşı birgə və kompleks mübarizəyə başlayacağıq”, – deyər M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl İncirlik hərbi-hava bazasından ABŞ-ın silah da-

şıyan pilotsuz uçan aparatların havaya qaldırıldığı barədə məlumatlar yayılmışdı. Suriya ərazisi üzərində uçan pilotsuz aparatlar sadəcə kəşfiyyat məlumatları toplamış, İŞİD-in mövqelərinə heç bir zərər endirməmişdi.

Bazadan istifadə qaydaları çərçivəsində digər ölkələrin də pilotsuz aparatlarından istifadə oluna bilər. Təyyarələrin istifadə qaydaları ilə bağlı qərarlar isə hər dəfə Türkiyə və ABŞ-ın birgə fəaliyyəti çərçivəsində müəyyənləşdiriləcək.

Xatırladaq ki, ABŞ uzun müddət bu bazadan İŞİD-ə qarşı əməliyyatlarda istifadə edilməsi üçün icazə almağa çalışırdı.

Ebolanın çarəsi tapıldı



Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusundan xilas olmağın yolunu tapıb. Təşkilat virusa qarşı yüz faiz təsir göstərən vaksin hazırladığını açıqlayıb. Vaksindən, ilk növbədə, virusun ən çox yayıldığı Qərbi Afrikada istifadə ediləcək.

Xatırladaq ki, burada 2013-cü ilin dekabrından bəri 11,200 insan Ebolanın qurbanı olub.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az